

**Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə _____ arasında bağlanmış
_____ tarixli _____ nömrəli müqaviləyə**

ƏLAVƏ

Bakı şəhəri

_____ 20__ - __ il

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra "Agentlik") fəaliyyətinin "İSO 37001:2016 - Antikorrupsiya idarəetmə sistemi" (bundan sonra – AKİS) beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması məqsədilə bir tərəfdən Agentliyin İdarə Heyətinin Sədri Mustafa Abbasbəyli şəxsində və digər tərəfdən _____ MMC direktor _____ şəxsində aşağıdakı şərtlər əsasında _____ tarixli _____ nömrəli müqaviləyə (bundan sonra "Müqavilə") dair Əlavə imzaladılar:

1. Agentlik və _____ MMC bundan sonra ayrılıqda Tərəf, birlikdə Tərəflər adlandırılır.
2. Tərəflər Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə üzrə qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə uyğun olaraq heç bir qanunsuz əməllərə yol verməyəcəklərini öhdələrinə götürürlər.
3. Tərəflər, onların bütün subpodratçıları, işçiləri, onların agentləri və Müqavilənin icrası ilə bağlı hər hansı digər subyektləri korrupsiyaya qarşı mübarizə üzrə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə ciddi şəkildə riayət etdiyini, müqavilənin icrasında iştirak edən bütün Tərəflərin, Müqavilənin yerinə yetirilməsinə kömək məqsədi ilə hər hansı bir şəxsə həmin şəxsi öz rəsmi səlahiyyətlərindən sui-istifadə etməsinə vadar edəcək qeyri-qanuni mənfəət (pul vəsaitləri və ya digər əmlak, imtiyazlar, güzəştlər, xidmətlər, qeyri-maddi aktivlər, istənilən digər qeyri-maddi və yaxud pul şəklində olmayan qazanc, qanuni əsaslar olmadan vəd edilən, təklif olunan və ya əldə olunan xidmətlər) təklif etmədiyini, buna dair hər hansı vəd etmədiyini və birbaşa və ya dolayı yolla, fərdi şəkildə və yaxud üçüncü tərəflərin iştirakı ilə həmin şəxslərə hər hansı qeyri-qanuni mənfəəti təqdim etmədiyini, o cümlədən, gələcəkdə bu kimi hərəkətlər etməyəcəklərini öz öhdəsinə götürür və buna dair zəmanət verirlər.
4. Bu Müqavilənin hər bir Tərəfi digər Tərəfin nümayəndəsini hər hansı şəkildə, o cümlədən qeyri-qanuni mənfəət, pul məbləğləri, hədiyyələr təqdim etməklə, işlərin təmənnasız yerinə yetirilməsi və ya xidmətlərin göstərilməsi və bu bənddə qeyd edilməyən digər yollarla, həmin nümayəndəni müəyyən asılılığa vadar edən və bununla təşviq edən Tərəfin xeyrinə istənilən hərəkətləri yerinə yetirməsinin təmin edilməsinə istiqamətlənən üsullarla onu təşviq etməkdən imtina edir.
5. Tərəflər zəmanət verir ki, bu Müqavilə çərçivəsində icra olunan öhdəlikləri, təqdim olunan işləri (xidmətləri) və ya onların digər fəaliyyətləri arasında həqiqi və ya potensial maraqların toqquşması mövcud deyil.
6. Tərəflərin korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarına yol vermələri və bu Əlavədə götürülən öhdəliyin pozulması müqavilənin ləğv olunması üçün əsas ola bilər.

Tərəflərin rekvizitləri və imzaları: